

# Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Nº 227 (1595) 9 dekabr 2017-ci il

Şəki Azərbaycan türkünün anatomiyasının və genetik yaddaş kodunun qorunub saxlandığı məkandır. Azərbaycanın siyasi xəritəsində Şəkinin yeri nə qədər möhtəşəmdir və özünəməxsusdur, Azərbaycanın ədəbi xəritəsində də Şəkinin yeri bir o qədər möhtəşəmdir və özünəməxsusdur. Şəki möhtəşəmliyi və özünəməxsusuğu hal-hazırda anadan olmasının 300 illiyini qeyd etməkdə olduğumuz M.P.Vaqif zamanında da qabarıl şəkildə görünməkdədir. Məhz XVIII əsrde Şəki ədəbi mühitində Şəkili şair Nəbinin, Şahpalılı Molla Yusif Racinin, şair Süleymanın, Ağcayazılı Hacı Məhəmməd Çəlebi Əfəndi Zarının adları ilə yanaşı Kəlbərli Rafeinin, Ağa məsih Şirvanının, o cümlədən, M.P.Vaqifin və Molla Veli Vidadinin adları xüsusi olaraq xatırlanır.

M.P.Vaqif zamanında Şəkidə yaşayıb yaradın şairlər sırasında Şəkili şair Nəbinin adı daim hörmət və ehtiramla çəkilir.

Şəkili Nəbinin təvəllüdü və vəfati tarihi ilə bağlı dəqiq məlumatlar olmasa da, onun Şəkidə, Qarabağda və ətraf xanlıqlarda məşhur olması dövrünün ədəbi əlaqələri kontekstində açıq-aydın görünməkdədir.

Şəkili Nəbinin Hacı Çəlebi xana (1743-1755), onun oğlu və varisi Ağakış bəyə (1755-1759), nəvəsi və varisi Mehəmmədhüseyn xan Müştəq (1759-1779/80) həsr etdiyi müxəmməslər onun yüksək təbli bir şair olmasından xəbər verir. Bele güman etmek olar ki, Şəkili Nəbinin gəncliyi Hacı Çəlebi xanın, orta yaşı dövrü Ağakış bəyin, kamillik və ahilliq çağları isə Mehəmmədhüseyn xan Müştəqin dövrünə düşmüşdür.

Şəkili Nəbinin Hacı Çəlebi xanın şənənə, Ağakış bəyin qətlində həsr etdiyi müxəmməslər onun yüksək təbli bir şair olmasından xəbər verir. Bəzən Mirzə Nəbi adı ilə xatırlanan Şəkili Nəbinin M.P.Vaqif tərzində və xəlqi ruhda yazdığı qoşmalar dediklərimizə əyani sübutdur:

Badi-səba, götür mənim pəyamım,  
Tanrı üçün o gülzara xəbər ver.  
Xəzan dəymış, gülü solmuş bülbülmə,  
Ruzigarım, növbahara xəbər ver.

Ey nəsimi-səhər, gəzmə cahani,  
Yer saridan sənə verrəm nişanı.  
Dut qolundan, çək xəlvətə nihani,  
Dön başına, vara-vara xəbər ver.

O bir pərvəsdir, özündən göyçək,  
Güldən, bənövşədən taxınmaz bəzək.  
Sədri biryən, bağrı dağlı lalətək  
Mənəm bunda günü qara, xəbər ver.

Bu qədər yüz sürtdüm xaki-rahinə,  
Layiq eyləmədi öz dərgahinə.  
Ərzi-halim mənim xublar şahına  
Gizlin demə, aşikara xəbər ver.

Həsrətindən sizildaram sübhi şam,  
Cismi xəstə, gözü yaşılı il-müdəm.  
Başım üçün, götür Leylidən pəyam,  
Məcnun kimi intizara xəbər ver.

(S.Mümtaz "El şairləri" IIc.  
B., 1935. 270)

Şəkili Nəbinin "Qurban olduğum", "Sevdiyim" rədifi qoşmaları da dilinin sadəliyi və obrazlılığı ilə diqqəti cəlb edir. Bu da M.P.Vaqif, M.V.Vidadi və Şəkili Nəbi dostluğunundan yaranan ənənələrlə bağlıdır.

Bu nə qəş, bu nə göz, qibləm, bu nə şiva, nə iyamadır?  
Qapında məstü heyran, xəlqi-aləm xoşnumadır.

- metləsi ilə başlanan və

Gəzən kuyində üryan hər zaman, ey leyliyi-aləm,  
Nəbi biçarədir bu, yoxsa kim, Məcnuni-şeydadır?

Məqətəsi ilə qurtaran qəzəlindən də aydın olur ki, Şəkili Nəbi həm klassik,

Elə ki, M.P.Vaqifin məktubu oxunur, onda xan Rafei ilə üstündə bir cövlən at olmaqla M.P.Vaqife qızıl suyunə çəkilmiş tūfəng göndərir və bu müxəmməscavabı da bunlara əlavə edir. "Ona tayibərabəri olmayan" bir tūfəng göndərdiyini, eyni zamanda "şuxi-şər tūfəngin" üzərindəki naxışların nəyə xidmət etməsini yaza bilmediyi, həm də M.P.Vaqif şeirinə heyran qaldığını yazır:

Şeirinə əhsən ki, yetməz heç bir əşar ana,  
Hər kimin var isə həddi, söylesin göftar ana.  
Kimse ləb tərətməsin kim gelməz istifəsər ana,  
Eybidir Müştəqidən bu sözəri izhar ana,  
Tutmasın nəzmi rəkakət var isə kəmtər tūfəng.

Dərdü-qəm əlindən çəkərəm əman,  
Yetiş fəryadıma, ya Sahib-zaman.  
İqbalım sərnigün, bəxtimdər yaman,  
Məni mindəq günü qara xəbər ver.

Müştəqiyam ömrüm yetdi talana,  
Qarqamışam məni dərdə salana.  
İllər ayrısına həsrət qalana,  
Gözü yolda intizara xəbər ver.

Haqqında söhbət gedən qoşmanın üçüncü bəndinin ikinci misrası Azərbaycan klassik ədəbiyyatından seçmələrin III cildində "Xudam, sən də bir el yetir dəstimi" şəklində verilmiş, dördüncü bənd isə unudulmuşdur. Şəkiyə layiq bir hamam, bir məscid və bir mədrəsə

## Molla Pənah Vaqif və Şəki ədəbi mühiti

həm də folklor danışq üslubuna aid olan ədəbi janrlara dərindən bələd olmuşdur.

XVIII əsr Şəki ədəbi mühitinin Şəkili Nəbidən sonra ikinci görkəmli nümayəndəsi Mehəmmədhüseyn xan Həsən ağa oğlu Müştəqdir. Mehəmmədhüseyn xan Həsən ağa oğlu Müştəq 1759-1780-ci illərdə xanlıq etmişdir. Məhz onun xanlığı dövründə M.P.Vaqif, M.V.Vidadi, Şəkili Nəbi, Şəkili Raci, Ağcayazılı Zari, Kəlbərli Rafei dostluğu və münasibələri ədəbiyyatımızın inkişafına təkan vermişdir. M.P.Vaqif Məhəmmədhüseyn xan Müştəq arasındakı dostluq əlaqələri ədəbiyyatımızda epistolyar janrin ən mükəmməl nümunələrinin yaranmasına səbəb olmuş, XIX əsrde isə Q.Zakirin, M.F.Axundovun yaradıcılığında müvəffəqiyətlə davam etdirilmişdir. Mehəmmədhüseyn xanın M.P.Vaqifə bağışlaşdırılmış kürkün müqabilində yazılmış müxəmməs-təşəkkürname bu sözlərə bitir:

Vaqifa çox lütf qılımış həzrəti-sübhan sənə,  
Kürk ırsal eyləmiş ol sahibi-Şirvan sənə.  
Fəxr qıl kim, padişahlardan gəlir paşa yurdu kürk

Fətəli şah Əfşar tərəfindən Şəki və Şirvan bəylərbəyi elan edilən xanın hədiyyəsini padişahın sərkərdəyə təltifi kimi qiymətləndirən M.P.Vaqif Şəkidə olarkən Mehəmmədhüseyn xan Müştəqdan zağlı bir tūfəng istəyir. Xan M.P.Vaqif tūfəng vəd etse də, "şair" və "tūfəng" sözlərinin bir o qədər də uyuşmadığını xəyal edərək, vədini gecikdir. Tūfəngin gecikməsindən narahat olan M.P.Vaqif Şəki xan sarayında yaşayan və tez-tez Qarabağa gedib-gelən Kəlbərli şair Rafei ilə Müştəqə belə bir namə-müxəmməs göndərir və tūfəng həsrəti ilə yana-yana qaldığını, "tūfəngdən söz düşəndə içindən qırıldığını", üstəlik

Bu Qarabağ içərə çox çıxdım teləb meydanına,  
Müşkü oldu cünki yol bulmaq onun imkanına,  
Eylədim bu müşküllü izhar Şirvan xanına

deməklə özüne, adına-sanına layiq bir tūfəng istəyini ərkyana-dostcasına bir şəkildə təkrar-təkrar xatırladır.



XVIII əsr poeziyada M.P.Vaqif əsri olduğundan bu dövrün şairləri klassik ədəbi janrlarda olduğu kimi xalq şeiri şəkillərində də qələmlərinin sinamışlar. Onların qoşmalarında bəzi hallarda formant eyniliyi diqqəti cəlb edir. Bununla bərabər orijinallıq da yox deyildir. Bu, hər halda M.P.Vaqifin dövrünün şairlərinə çox güclü təsirindən əmələ gəlmişdir. Mehəmmədhüseyn xan Müştəqin:

Badi-səba, apar mənim peyğamım,  
Başın üçün o dildarə xəbər ver.  
Yaşvar, yapış, aqla, sızla, yavınçı,  
Ərzi-halim, sitəmkara xəbər ver.

bəndi ilə başlanan qoşması həm də ikinci bəndin sonundakı "Dön başına, varə-varə xəbər ver" misrası Şəkili Nəbinin eyni rədifi qoşması ilə üst-üstə düşsə də, aşiqanə-lirik mövzuda yazılmış müvəffəqiyətlə nümunələrdən biridir:

Çəşmim döndü neysan təki yağına,  
Rəhmin gəlsin sinəm üstə dağına.  
Yetcəyin öp əlin, düş ayağına,  
Dön başına varə-varə xəbər ver.

Çərxi-fələk xub durubdur qəsdimə,  
Ya ilahi, dəstin yetir dəstimi.  
Qəm təşnəsi hücum etdi üstümə,  
Alişana, o sərdara xəbər ver.

inşa etdirən babası Hacı Çəlebi xanın ənənələrini yaşadan Mehəmmədhüseyn xan Müştəq Ağcayazılı Hacı Məhəmməd Çəlebi Əfəndi "Zarı" təxəllişün şeirlərində medh edilən imarətin və məscidin binasını qoymaqla şöhrətinin ən yüksək zirvəsine qalxmışdır.

M.V.Vidadi "Müsibətnamə"da Mehəmmədhüseyn xan Müştəqin qətli ilə bağlı hadisələri son dərəcə dəqiqliklə açıqlayan M.V.Vidadi sanki gələcəkdə müstəqilliyini itirəcək bir ölkənin daha böyük müsibətlərə düşəcək olacağını hiss edirmiş kimi idi:

Belədir dövrən işi, hər gündə bir al eyləmiş,  
Aqılı nadan ilə pejmürdə əhval eyləmiş.  
Üz verib namərdə, hər dəm mərdi pamal eyləmiş,  
Ey Vidadi, gəl ki, bu dövrən məni lal eyləmiş,  
Gör nələr qıldı fələk Müştəq tək insənə bax.

M.P. Vaqif dövrünün Şəkili şairləri sırasında Şair Süleymanın da adı çəkilir. S.Mümtaz şair Süleymanın şeiri M.P.Vaqifin nəzirə yazdığını göstərir. Doğrudan da aşağıdakı şeir parçası Şair Süleymanın incə ruhundan xəbər verir:

Ey simi bədən, mehri düreşxəndə, Züleyxa,  
Ey kami məlahət, təbi pürxəndə, Züleyxa,  
Qılma saçını bunca pərakəndə, Züleyxa.  
Ey gözləri şəhla,  
Ey qaməti rəna,  
Ey saneyi Leyla.  
Rüxsarı gözəldir,  
Rəftarı gözəldir.  
Tuti kimi hər ləhmeyi-göftəri gözəldir,  
Kim gördü ki, yüz ruh ola bir təndə, Züleyxa.

M.P. Vaqif dövrü Şəkili şairlərinə yaradıcılığına qısa bir ekskurs şəklinde nəzər saldıqımız bu məqalədə həm də xanlıqlararası ədəbi əlaqələrin mövcudluğunu nəzərə çarpmaqdadır. Bütün bunlar M.P.Vaqif ənənəsinin və onun realist üslubunun ümumazərbaycan xarakterini daşıdığını sübut edir.

Vaqif Aslan  
AYB-nin Şəki bölməsinin sədri,  
ADPU-nun Şəki Filialının  
baş müəllimi



ƏDALƏT •

9 dekabr 2017-ci il